

Ədəbiyyat İnstitutunda Nizami Gəncəvi müzakirələri

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Nizami Gəncəvi ırsinin tədqiqi yeni mərhələdə" mövzusunda müzakiro keçirilib.

Tədbiri giriş sözü ilo açan AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci ili "Nizami Gəncəvi İli" elan etməsinin Nizamışunaslığın bir elm sahəsi kimi inkişaf etdirilməsində yeni elmi mərhələnin yaradılması ilo nəticələndiyini qeyd edib. "Nizami Gəncəvi İli"ndə Akademiyənin Humanitar və İctimai Elmlər Bölmələrinin elmi-tədqiqat institutlarının əməkdaşları tərəfindən dünyanın 22 ölkəsində 16 dildə dahi şair və mütəfəkkirə aid 46 monoqrafiyə kitabın və 100-dən çox məqalənin çap edilməsi, xərici ölkə alimlərinin iştirakı ilo bir sıra beynəlxalq elmi konfransların keçirilməsi mühüm elmi nəticə kimi qiymətləndirilib.

Eyni zamanda, "Nizami Gəncəvi İli"ndə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən "Nizamışunaslıq" şöbosinin fəaliyyəti də yüksək qiymətləndirilib. AMEA-nın müxbir üzvü Nüşabə Araslinın rəhbərliyi ilo çap olunan 960 sohifədən ibarət olan "Nizami Gəncəvi. Həyatı və yaradıcılığı" adlı kollektiv monoqrafiya Nizamışunaslığın yeni mərhələsinin ən mühüm nailiyyəti kimi dəyərləndirilib.



Bütün bunlarla bərabər, qeyd edilib ki, Nizami Gəncəvi hayatı və yaradıcılığının tədqiqi və toplığı işi "Nizami Gəncəvi İli" ilə bitməməli və sonrakı bütün illərdə də aparılmalıdır. Xüsusən, 2031-ci ildə Nizami Gəncəvinin anadan olmasının 890 illik yubileyinədək daha ciddi elmi lajihədə davam etdirilməlidir.

Müzakirələr zamanı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi potensialı və "Nizamışunaslıq" şöbosinin imkanları nəzərə alınmaqla qarşıdakı illərdə 2 cildlik "Nizami Gəncəvi ensiklopediyası"nın hazırlanması əhəmiyyətli hesab edilib. Qeyd edək ki, bu ensiklopediyanın sözlüyü hazırlanaraq müzakirələrdən keçirilib, müəlliflər heynəti müəyyən edilib, tədqiqat işinə 2022-ci ilin əvvəllərindən etibarən başlanılıb.

Bundan başqa, İnstitutda dünyanın müxtolif ölkələrində böyük Azərbaycan şairi və mütəfəkkiri haqqında çap edilmiş məqalələrdən ibarət "Nizami Gəncəvi dünya ədəbiyyatşunaslığında" adlı kitabın hazırlanıb nəşr edilməsi, "Nizami Gəncəvi və dünya ədəbiyyatı" adlı kollektiv monoqrafiyanın yazılıması, "Nizami Gəncəvi yaradıcılığında azərbaycanlılıq", "Nizami Gəncəvinin soykökü və nəsil şəcərəsi" mövzularında tədqiqatların aparılması, "Xəməsə"nin sovet dövründə Azərbaycan dilinə edilmiş filoloji tərcümələrinin yeni redaktördə nəşrə hazırlanması, beynəlxalq və respublika elmi konfranslarının keçirilməsi də möqsədə uyğun hesab edilib.

Nizami Gəncəvinin hayatı və yaradıcılığı haqqında türk, ingilis, rus, çin, alman, fransız, ərəb, fars, özbək, qazax dillərində yiğcam höcmə malik elmi-populyar kitabların hazırlanıb nəşr edilməsi və səfirliliklərimiz vasitəsilə yayılması haqqında da müvafiq qərar qəbul edilib, tapşırıqlar verilib.

Müzakirələrdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarından professor İmamverdi Həmidov, filologiya elmləri doktorları Fəridə Ozizova, Almaz Ülvə Binnətova, filologiya üzrə fəlsəfə doktorları Zəhra Allahverdiyeva, Təhmino Bədəlova, elmi işçi Hüsnə Boşirova və başqaları çıxış edərək təkliflərini bildiriblər.